

“II Milli Mühəsiblər Forumu” çərçivəsində 2018-ci ilin Mühəsibat proqramı müsabiqəsi

I. Ümumi məlumat:

Mühəsibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Milli Mühəsiblər Forumu Azərbaycan mühəsiblərinin problemlərinin öyrənilməsi, mühəsibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə hər il Forum keçirir.

Növbəti “II Milli Mühəsiblər Forumu” 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühəsiblər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcəkdir.

Sözgedən Forum çərçivəsində **2018-ci ilin Mühəsibat proqramı** müsabiqəsi keçiriləcəkdir.

II. Müsabiqə iştirakçıları

- 2.1. Müsabiqədə 25 yaşından yuxarı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər;
- 2.2. Müsabiqədə Milli Mühəsiblər Forumunun Təşkilat Komitəsinin üzvü iştirak etdiyi halda Münsiflər heyətində təmsil oluna və rəy verə bilməz;
- 2.3. Proqram müəllifi;
- 2.4. Proqram kollektivi;
- 2.5. Müəlliflik hüquqi özündə olan sifarişçilər (şirkətlər, müəssisələr və s.)

III. Müsabiqədə iştirak

- 3.1. Müsabiqəyə 01 yanvar 2015-cı il tarixindən 01 fevral 2018-ci il tarixinə qədər olan müddət arasında hazırlanmış və ya yenidən işlənmiş Mühəsibat proqramı verilə bilər;
- 3.2. Təqdim edilmiş Mühəsibat proqramı qoyulmuş tələblərə cavab vermədikdə müsabiqəyə buraxılmır və onun müəllifi müsabiqədə iştirakdan kənarlaşdırılır;
- 3.3. Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır.

IV. Mühəsibat proqramının qiymətləndirilməsi meyarları

- 4.1. Mühəsibat proqramının qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında həyata keçirilir:
 - Azərbaycan Qanunvericiliyinə uyğunluğu
 - Milliliyi
 - Müştəri sayı
 - Vendor sayı
 - Xidmət işçilərinin sayı
 - Proqramın ideyası
 - Funksionallığı və proqram təminatı;
 - Texniki imkanları;
 - İnterfeysi;
 - Ümumi təəssürat;

V. Münsiflər heyəti

- 5.1. Mühəsibat proqramının qiymətləndirilməsi Münsiflər heyəti tərəfindən həyata keçirilir;
- 5.2. Münsiflər heyəti II Milli Mühəsiblər Forumunun təşkili məqsədilə yaradılmış Təşkilat Komitəsinin üzvlərindən formalaşdırılır.



VI. Mükafatlandırma

6.1. Müsabiqədə I, II və III yerləri tutan Mühəsibat proqramının müəlliflərinə mükafatlar və müvafiq sertifikatlar təqdim olunacaqdır;

6.2. Qaliblərin mükafatlandırılması təntənəli surətdə həyata keçiriləcəkdir. Mükafatlandırma mərasimi II Milli Mühəsiblər Forumunda baş tutacaq və qaliblər həmin tədbirə dəvət olunaraq onların iştirakı ilə bağlı bütün xərclər Təşkilat Komitəsi tərəfindən ödəniləcəkdir.

VII. Müsabiqəyə təqdim edilən mühəsibat proqramı haqqında tələb olunan məlumat:

Müsabiqəyə təqdim olunacaq mühəsibat proqramı üzrə aşağıdakı məlumatların təqdim edilməsi zəruri hesab olunur:

Proqramın adı:

Proqramın buraxılma (imzalanma) tarixi:

Müsabiqəyə təqdim edilən mühəsibat proqramının sayı (minimum 1 ədəd təqdim olunmalıdır):

Müsabiqəyə təqdim olunan mühəsibat proqramının müəllifləri haqqında aşağıdakı məlumatların təqdimatı zəruridir:

Əgər mühəsibat proqramını yazan tərəf hüquqi şəxs olduqda:

Müəllif təşkilatın (müəssisənin) tam və qısaltılmış adı:

Müəllif təşkilatın hüquqi və faktiki ünvanı:

Müəllif təşkilatın tam əlaqə məlumatları: e-mail, poçt ünvanı, telefonlar

Əgər mühəsibat proqramını yazan tərəf fiziki şəxs olarsa:

Müəllifin adı, soyadı və atasının adı:

Müəllifin tam əlaqə məlumatları: e-mail, poçt ünvanı, telefonlar

Müsabiqədə qeydiyyat qaydaları: Müsabiqədə iştirak etmək üçün ilk olaraq forumun rəsmi saytı olan www.mmf.az – a daxil olub, “Qeydiyyat” bölməsinə girib formanı doldurmaq lazımdır. Bu zaman İştirakın Formaları bölməsində “müsabiqədə iştirak” hissəsini qeyd etməyiniz xahiş olunur. Sonra “göndər” işarəsini basmaq lazımdır. Sizə sənədin qəbulu ilə bağlı cavab gələcəkdir.

Əlaqələndirici şəxs: Radil Fətullayev

Mühəsibat proqramı ilə bağlı tələb olunanları aşağıdakı ünvanlara göndərmək lazımdır.

Əlaqə məlumatları: (994 12) 480-28-45, (994 12) 432-71-75;

Mob: (994 70) 511-77-31, (994 50) 531-03-81, (994 55) 203-07-85;

E-mail: radilfatullayev@gmail.com , ruslanatakishiyev@yahoo.com

Ünvan: Az1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç. 41, mənzil 2

Müsabiqə ilə bağlı başlıca tarixlər:

Forumun müsabiqəsində iştirak üçün müraciətin (müvafiq nominasiyaya görə) başlanması: 01 Noyabr 2017

Forumun müsabiqəsində iştirak üçün müraciətin (müvafiq nominasiyaya görə) bitməsi: 01 Mart 2018

Forumun müsabiqə iştirakçılarının cavab məktublarının göndərilməsi: 28 Mart 2018

Forumda iştirak və könüllü qismində qeydiyyatın təsdiq edilməsinin son tarixi: 30 Mart 2018



